

Bank Olmayan Kredit Təşkilatı
“Azəri Star Mikromaliyyə” Məhdud Məsuliyyətli Cəmiyyətin
2025-ci ilin yekunu üzrə Maliyyə vəziyyəti haqqında hesabatı

(manatla)

Göstəricilər	Qeyd	2025-ci il	2024-cü il
Aktivlər			
Pul və pul vəsaitlərinin ekvivalentləri	4	308220,18	30057,94
Verilmiş kreditlər	5	712567,29	318302,69
Verilmiş kreditlər üzrə alınacaq faizlər	5	21288,35	
Verilmiş avanslar	8	56256,58	
Qeyri maddi aktivlər	7		
Torpaq, tikili və avadanlıqlar	7	4892,49	6287,94
Digər aktivlər	8		161,56
Aktivlərin cəmi		1103224,88	354810,13
Kapital öhtəliklər və ehtiyatlar			
Öhtəliklər			
Maliyyə sektoru qarşısında öhdəliklər			
Digər öhdəliklər	9	16966,73	15430,57
Öhdəliklərin cəmi		16966,73	15430,57
Kapital və ehtiyatlar			
Nizamanmə Kapitalı	1	1434990,0	405000,0
Ehtiyatlar		363579,85	260219,63
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	10	(712311,70)	(689419,92)
Yenidən qiymətləndirmə ehtiyatı		-	363579,85
Kapital və ehtiyatlar cəmi		1086258,15	339379,56
Cəmi öhdəliklər, kapital və ehtiyatlar		1103224,88	354810,13

“Azəri Star Mikromaliyyə” Məhdud
Məsuliyyətli Cəmiyyətin direktoru

Baş mühasib



Kənan Salayev

Orxan Zülfüqarov


Bank Olmayan Kredit Təşkilatı
“Azəri Star Mikromaliyyə” Məhdud Məsuliyyətli Cəmiyyətin 2025-ci ilin
yekunu üzrə Mənfəət və ya zərər və digər məcmuu gəlirlər haqqında hesabatı

(manatla)

Göstəricilər	Qeyd	2025-ci il	2024-cü il
Verilmiş kreditlər üzrə faiz gəlirləri	12	54593,89	46449,65
Digər gəlirlər	13	23437,09	
Cəmi faiz gəlirləri		78030,99	46449,65
Cəmi faiz xərcləri			
Kredit zərərləri üzrə ehtiyat	15	7412,68	
Ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri	15		
Haqq və komissiya xərcləri	15	(4000,30)	
İcarə xərcləri	15	(7080,0)	
İnzibati və digər əməliyyat xərcləri	15	(98824,75)	(56473,38)
Amortizasiya xərcləri	15	(1395,46)	
Digər xərclər	15	(12439,20)	(13800,62)
Cəmi xərclər	15	(131152,40)	(70274,00)
Vergidən əvvəlki mənfəət (zərər)	10	(53121,40)	(23824,35)
Mənfəət vergisi üzrə xərc		-	-
Xalis mənfəət (zərər)	10	(53121,40)	(23824,35)

“Azəri Star Mikromaliyyə” Məhdud
Məsuliyyətli Cəmiyyətin direktoru

Baş mühasib



Kənan Salayev

Orxan Zülfüqarov

Bank Olmayan Kredit Təşkilatı
“Azəri Star Mikromaliyyə” Məhdud Məsuliyyətli Cəmiyyətin
2025-ci ilin yekunu üzrə Kapitalda dəyişikliklər haqqında hesabatı

(manatla)

Göstəricilər	Qeyd	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	Kapital ehtiyatları	Yığım qalığı ehtiyatı	Cəmi
31 dekabr 2023-cü il tarixinə qalıq		305000,	-665595,57	260219,63	363579,85	263203,91
Nizamnamə kapitalında artım	1	100000,0	-23824,35	-	-	76175,65
2023-cü il üzrə xalis mənfəət (zərər)	10					
31 dekabr 2024-cü il tarixinə qalıq		405000,0	-689419,92	260219,63	363579,85	339379,56
Nizamnamə kapitalında artım		1029990,0	-30229,62	-260219,63		799999,99
2025-ci il üzrə xalis mənfəət (zərər)	10		-153121,40			-53121,40
31 dekabr 2025-ci il tarixinə qalıq		1434990,0	-712311,70	-260219,63	363579,85	1086258,15

“Azəri Star Mikromaliyyə” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru

Baş mühasib



Kənan Salayev

Orxan Zülfüqarov

Bank Olmayan Kredit Təşkilatı
“Azəri Star Mikromaliyyə” Məhdud Məsuliyyətli Cəmiyyətin
2025-ci ilin yekunu üzrə Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı

(manatla)

Göstəricilər	Qeyd	2025-ci il	2024-cü il
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki mənfəət (zərər)	10	-53121,40	(23824,35)
Qeyri-maddi aktivlərin amortizasiyası	7	1450,0	
Əməliyyat aktivlərində azalma / (artım):		-51671,40	
Müştərilərə verilmiş kreditlərdə azalma (artım)	5	-394264,60	(63817,87)
Faizlər üzrə debitor borclarda azalma (artım)	5	-21288,35	
Verilmiş avanslar		-56256,58	
Digər aktivlərdə azalma (artım)	8	-161,56	(34,12)
Əməliyyat öhdəliklərində (azalma) / artım:		-467062,79	
Faktoring üzrə öhdəliklərdə (azalma) artım	9		
Digər öhdəliklərdə (azalma) artım	9	1536,16	80,38
Ehtiyatlara bağlı artım (azalma)		-286301,31	
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-751827,94	(71993,44)
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Qeyri-maddi aktivlərin alınması	7		
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			100000,0
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
Valyuta məzənnələrində dəyişikliklərin nəticəsi	1		(13800,62)
Xalis pul vəsaitinin hərəkəti			14205,94
Ödənilmiş Nizamnamə kapitalı	1	1029990,0	
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		1029990,0	
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		278162,06	
İlin əvvəlinə pul vəsaitləri və onun ekvivalentləri	4	30057,94	
İlin sonuna pul vəsaitləri və onun ekvivalentləri	4	308220,0	


Azəri Star Mikromaliyyə” Məhdud
Məsuliyyətli Cəmiyyətin direktoru

Baş mühasib



Kənan Salayev

Orxan Zülfüqarov



**Azərbaycan Respublikası Auditorlar Palatasının
üzvü-Sərbəst auditor Yaqub Hacı oğlu Verdiyev
Member of the Chamber of Auditors of the Republic of
Azerbaijan, Independent auditor-Verdiyev Yagub Hajali oğlu**

Baku, Azerbaijan, A.M.Şarifzadə ave.162, apt. 24 mobile: (+99450) 683-00-88
VÖEN;1308497892 yaqub.verdiyev58@mail.ru

İcazənin qeydiyyat nömrəsi SA/540, 19.09.2023-cü il

**Bank Olmayan Kredit Təşkilatı "Azəri Star Mikromaliyyə"
Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinə**

**Azərbaycan Respublikası Auditorlar Palatasının
üzvü-Sərbəst auditorun hesabatı**

Rəy № RVf0eHsGjT

18 may 2026-cı il

Bank Olmayan Kredit Təşkilatı "Azəri Star Mikromaliyyə" Məhdud Məsuliyyətli Cəmiyyətin 31 dekabr 2025-ci il tarixə maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və 2025-ci ilin yekunu üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyiləm və digər etik öhdəliklərimi bu tələblərə uyğun olaraq yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

**Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə
edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti**

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayan-

dırmaq niyyətində olmadığı, habelə bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyə daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkar edir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edir və peşəkar şəffaflıq nümayiş etdirirəm.

Mən həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndirirəm.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatımda maliyyə hesabatlarımdakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrin auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən İdarə Heyətinin sədrinə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat verirəm.

Mən həmçinin İdarə Heyətinin sədrinə bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişəm.

Rəhbərliyin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və

ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatımda məlumatın verilməməsini qərara almadığım halda, mən bu məsələləri auditor hesabatımda təsvir edərdim.

Hesabat 18 may 2026-cı il tarixdə iki nüsxədə tərtib edilmiş, bir nüsxəsi Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinə təqdim edilir, ikincisi isə auditorda saxlanılır.

**Azərbaycan Respublikası Auditorlar
Palatasının üzvü-Sərbəst-auditor:**

18 may 2026-cı il



Yaqub Verdiyev